



**SAT imtahanlarının nəticəsi ilə  
“ADA” Universitetinə sənəd verənlər üçün qəbul prosesi**

**Sənəd qəbulu üçün minimal tələblər aşağıda göstərilmişdir**

**SAT imtahanı üzrə minimal 1000 bal tələb olunur.**

*Qeyd 1: Hüquqşünaslıq ixtisasına SAT ilə qəbul aparılmır.*

*Qeyd 2: SAT fənn imtahanı (subject test) üzrə ixtisas fənnindən 600-dən yuxarı bal toplayan abituriyentlər təhsil haqqının 1-ci semestrinə 50% güzəşt əldə edirlər.*

**Birbaşa dərəcə proqramına başlamaq üçün minimal ingilis dili ilə tələbləri:**

- Akademik IELTS imtahanı üzrə minimal 6.0 bal
- TOEFL IBT imtahanı üzrə minimal 75 bal
- PTE imtahanı üzrə minimal 50 bal
- Duolingo imtahanı üzrə minimal 95 bal

**Aşağıdakı hallarda ingilis dili ilə bağlı tələblərə güzəşt olunur:**

- “ADA” Universitetinin Akademik Məqsədlər üçün İngilis dili proqramının Upper Intermediate səviyyəsi üzrə tam kursu müvəffəqiyyətlə bitirmiş şəxslər
- Dövlət dili ingilis dili olan ölkədə son iki ildə ingilis dilində təhsil almış şəxslər

İngilis dili üzrə imtahan nəticələri aşağıdakı kimi olan abituriyentlərə “ADA” Universitetində bir semestr İngilis Dili Hazırlıq Proqramı (Foundation) üzrə təhsil alıb sonradan qəbul olduqları ixtisas üzrə təhsillərini davam etdirmək imkanı veriləcəkdir:

- Akademik IELTS minimal 5.5
- TOEFL IBT minimal 62
- PTE minimal 42
- Duolingo minimal 90

İngilis dili üzrə hələlik heç bir nəticəsi olmayan abituriyentlərə isə 30 iyunadək imtahan cavabları hazır olmaq şərti ilə aşağıdakı imtahanları onlayn vermək tövsiyə olunur:

- TOEFL at Home: <https://www.ets.org/s/cv/toefl/at-home/>
- Duolingo online English test : <https://englishtest.duolingo.com>

**Azərbaycan dili ilə bağlı tələblər:**

- Azərbaycanda yerləşən ümumtəhsil məktəblərinin rus, ingilis və ya gürcü bölmələrini cari ildə bitirən, eləcə də ümumtəhsil məktəbini əvvəlki illərdə və ya xaricdə bitirən abituriyentlər “Azərbaycan dili” fənni üzrə qəbul imtahanında iştirak edərək “məqbul” qiyməti almalıdırlar;
- 2019-cu ildə Azərbaycan dili fənni üzrə imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar;
- Azərbaycanda yerləşən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsini cari ildə bitirən abituriyentlər isə buraxılış imtahanında Azərbaycan dili fənni üzrə “məqbul” qiyməti almalıdırlar.

## Müraciət prosesi

Aşağıda qeyd olunan sənədlər müvafiq qaydada **30 iyun 2020-ci ilə** qədər təqdim olunmalıdır.

### Birinci mərhələ

Sənədlərin təqdim olunması

- “ADA” Universitetinin elektron ərizə forması ([www.ada.edu.az/apply](http://www.ada.edu.az/apply))
- “ADA” Universitetinin elektron ərizə formasına əlavələr
  - o Orta məktəbin IX-X sinifləri üzrə illik, XI sinif üzrə rüblük qiymət cədvəli
  - o Tam orta təhsil haqqında Attestat və ya məktəbdən arayış (attestat olmadığı halda)
  - o Şəxsiyyət vəsiqəsi
  - o 3x4 ölçüdə 1ədəd fotosəkil
  - o Müvafiq ingilis dili imtahan nəticəsi
- Dövlət İmtahan Mərkəzinin internet sahifəsində şəxsi kabinet açaraq Bakalavrın elektron ərizə forması yazılmalıdır (**12 may- 5 iyun müddətində**)

**Qeyd:** Abituriyent DİM-in elektron ərizə formasını müvafiq qaydada doldurduqdan sonra çap olunmuş ərizəni, SAT və IELTS/TOEFL imtahan nəticəsinin nüsxəsini şəxsiyyət vəsiqəsi ilə birgə DİM-ə şəxsən təqdim etməlidir.

### İkinci mərhələ

İmtahan nəticələrinin təqdim olunması (SAT, IELTS və TOEFL nəticələri 30 iyun 2020-ci ilə qədər iki ili tamam olmadığı müddətdə etibarlı sayılır)

- Akademik IELTS (6.0), TOEFL (75), PTE (50), Duolingo (95)

Test nəticələri “ADA” Universitetinin elektron ərizə formasına əlavə olunmalı və test mərkəzi tərəfindən (TOEFL imtahan nəticəsi üçün) “ADA” Universitetinə göndərilməlidir. “ADA” Universitetinin TOEFL kodu 2093-dür.

- SAT imtahan nəticələri aşağıdakı qaydada təqdim olunmalıdır:
  1. College Board tərəfindən elektron şəkildə “ADA” Universitetinə göndərilməlidir (kod: 7799)
  2. College Board tərəfindən elektron şəkildə Dövlət İmtahan Mərkəzinə göndərilməlidir (kod: 7876)
  3. Abituriyent DİM-in elektron ərizə formasını müvafiq qaydada doldurduqdan sonra çap olunmuş ərizəni, SAT və IELTS/TOEFL imtahan nəticələrinin nüsxəsini şəxsiyyət vəsiqəsi ilə birgə DİM-ə şəxsən təqdim etməlidir.

SAT ilə sənəd verən abituriyentlərlə bu il müsahibələrin keçirilməsi planlaşdırılır. Qəbul üçün yekun qərar abituriyentin SAT balı və buraxılış (attestat) imtahanında riyaziyyat fənni üzrə topladığı bal əsasında veriləcəkdir.

## Əsas tarixlər

“ADA” Universitetinin elektron ərizə qəbulu başlanı:	1 oktyabr 2019-cu il
Bütün sənədlərin təqdim olunması üçün <b>son tarix:</b> (yuxarıda birinci və ikinci mərhələ adlı başlıqlarda göstərilmiş sənədlər)	30 iyun 2020-ci il
1-ci mərhələ nəticələrin elanı:	13 iyul, 2020-ci il
1-ci mərhələdə qəbul olmuş abituriyentlər üçün qeydiyyatın son tarixi:	20 iyul, 2020-ci il
2-ci mərhələ nəticələrin elanı:	Avqustun sonu
2-ci mərhələdə qəbul olmuş abituriyentlər üçün qeydiyyatın son tarixi:	Sentyabrın əvvəli

